

Dərdin çıçəkləmə dövrü

(Ramiz Qusarçayının şeirləri barədə düşüncələr...)



Rüstəm KAMAL
*Filologiya elmləri
namizədi, professor*

Ramiz Qusarçaylı bu dünyanın insanlarına, hadisələrinə və öz ömrünə, gündəlik yaşam qayğılarına, tərcümeyi-halına Azərbaycan poeziyasının gözü ilə baxdı. Bu gün onun şair taleyi və şair statusu imkan verir ki, millətimizin, ölkəmizin taleyindən danişa bilsin və biz də ona inanaq. Şair necə nəfəs alırsa, elə də yazır. Necə yazırsa, elə də yaşayır. Çünkü onun ömür hekayəsi millət hekayəsinin içindədir. Şeirlərində rast gəldiyimiz "Mən" əvəzliyi həmişə "biz" mənasını ehtiva edib. "Mən"i ismin neçə halında hallandırısa da, əslində "biz"dən bəhs edir. "Biz"in məsuliyyətini cəsarətlə "mən" üzərinə götürür. "Mən" maskası altında içində yaşadığı zamanı və toplumun dərdini yazır. "Mən" şairin avto-bioqrafik, fərdi obrazını deyil, "indi sağlığında olən şairərin" ümumiləşdirilmiş obrazını ifadə edir.

Mənim söz pətəyim qurğuşun doğur,
Mənim taleyimdə gülə oynayır.

Poeziya həmişə "sofiya"dır, yəni canlı bilikdir, təbiətdən alınan bilikdir, əşyaların, nəsnələrin mahiyyətini tanımaqdır. Təbiət şeirlərində Ramiz özünü və xarakterini oxucuya tanıtmaq imkanı verir. Peyzaj şeirlərində belə onun sosial ehtirasını hiss edirsən.

Yağır, yaman yağır Qubanın qarı,
Yenə Təngə qardı,
Afurca qardı.
Üzür dağ kəndini qışın qubarı
Tox toxə söylənir, ac aca,- qardı.

Hər şairin öz zamanı (psixi, sosial, fiziki) olur. Ramiz Qusarçayının zamanı "gecə"dir. Gecə yarısı inanc düşüncəsinde ruhların, mifik qüvvələrin fəallışı məqamıdır. Bəlkə Ramiz

Qusarçaylı şeirlərinin mistik süjeti də bu üzəndərdir? Gecə, gecə yarısı xatirə yaddaşında qalan zamanın adıdır.

Mən kənddən çıxanda gecə yarıydı,
Söyüdlər yol üstündə tellənirdilər.

Dəfələrlə fikir vermişəm: Ramiz həmişə gecə yarısı (qalib səhər tezdən gedə bilsə də), "Şamaxinka"da taksiyə minib mütləq Qubaya, evinə qayıdır və çox güman ki, şeirlərini də gecə yollarda piçildiyir. Şeirləri çıçəklər kimi gecənin bətnindən

doğulur. Gecə sükutundan səsi boylanır.

Bir şeir ağladım gecə yarısı,
Bir şeir hönkürdüm ağ vərəqlərə.

Ramiz də "göz" şeirlərinin baş qəhrəmanıdır. Göz görən, danişan və eşidən or-qandır. "Göz" çıçəklərin etrini duyur. Göz səsi (musiqini) dinləyir. Həyatın dərki də, ölüm hissi də gözdən başlayır.

Noldu qərib yetim, qəribə yetim,
Ölümün gözündə çıçəklədinmi?

Bir gözəl şeri var ("Atamın xatırasına")- atasının ölümünü mistik hadisə kimi, bir metaforik süjet kimi danişir. Ata ruhunun "bu dünya"dan "o dünya"ya keçidini onun gözlərində izləyir və bu şeri yaşınlılaşmış hadisə kimi varlığımıza, içimizə hopdurur.

Gözündən ölməyə başladı dünya,
Gözündən düşməyə başladı dünya.
Saraldo gözünün ağ çıçəkləri,
Gəlib gözlərində qışladı dünya.

Dünyanın çıçək mövsümü də göz yaddaşında qalıb. Çiçəkləmə, güləçma onun sevimli stixiyasıdır. İnanırsan ki, Ramiz Qusarçaylı dünyasında daş da, qaya da çıçəkləyə bilər: "Daşlarda gözünə çıçək göründü". Çiçəkləmə, güllənmə hadisəsi həm canlılığın, diriliyin təbiətdə təzahür formasıdır, həm də şair üçün metaforik mənalar aktıdır.

Oğul-oğul çıçəkləndi,
Şəhid-şəhid ləçəkləndi.

Əsirlikdə, düşmən tapdağı altında qalmış yurd yerlərimizin ağrısının şairin dilində qarğışa keçməsi də bu metaforik yadaşdan gelir.

Yiyəsiz yurd yeri yavaş güllənir,
Bu yaz çıçəkləmə, ərik ağacım.

Şairin işi gizlini aşkar etmək və gizlətməkdir. Əger ölüün, şəhid qəbirlerinin bu dünyada nə vaxtsa dirilmə, "çıçəkləmə" ümidi varsa, onu da şair təxəy-yül "ishi" mümkin edə bilir.

Torpaq daşıyıram kirpiklərimdə,
Bir gün gözlərim də çıçəkləyəcək.

Adama elə gəlir ki, bu poeziyanın qrammatik (dinamik) strukturu bütövlükdə fellerdən təşkil olunub.

Hər misra, hər deyim sanki "hərəkətdədir", burda isim, sıfət mütləq "xəbər" olur.

Yığılıq bir, durulaq bir,
Yağıb torpağa birləşək.

Ozümüze sarlaq bir,
Dönüb yumağa, birləşək.

Şeirlərin adlarına diqqət yetirin - böyük əksəriyyətinin tərkibi fellerdən, feli sıfətlərdən ibarətdir. Əmr, xitab, hökm, nidal-sual tipli deyimlərin sıxlığı şit, duzsuz epitetlərin mətnlərin mənalar dünyasına girməsinə imkan vermir.

Şairin fel sevdası və ehtirası o qədər güclüdür ki, başqa sözlər də "hərəkət"in enerjisini keçirir. Sözlərin, misraların bir-birilə ritmik əlaqəsi də, "nəfəsnəfəsə verməsi" də felin təsir gücündəndir. "Bir ağız sevgi ağısı" şerində isə fellərin təkrarlanması bize az qala məhkəmə istintaq sorğu-suallarının atmosferini yaşıdır. Fellərin ritmi bu gözəl şairin iç intonasiyasının və jestinin möhürüdür, emosiyasının obrazıdır. Rədiflərin, qafiyələrin məna yükünü də fellər çəkib gətirir. Məşhur "Qurudub göndərmə bənövşələri" şerində fellərin "zənciri" yaşantıları, ağrıların mükəmməl obrazını verir:

Əl saxla, dər saxla, təzə-tər saxla,
Çıxart ürəyimi, üstə sər, saxla.
Mənə də ölməyə bir az yer saxla,
Qurudub göndərmə bənövşələri.

Qusarçayının ustalığı onadır ki, fellərlə özünəməxsus təkrar effekti yaradır. Əger müqayisə təbiri caizsə, bu təkrar effekti Qafqaz kişi rəqsərini xatırladır.

Misra əvvəlində və sonunda fellərin sadalanması və sıralanması (anafora və epifora) isə artıq ovsun poeziyasının elementidir. Məsələn:

Nə yağır Təbrizə, Beyruta yağır,
Nə yağır Bağdadda heyrətə yağır,
Nə yağır Şuşada qeyrətə yağır,
Yağır, ərəblərin başına yağır,
Yağır, çəçənlərin başına yağır.
Yağır, əfqanların başına yağır,
Yağır, türkmanların başına yağır,
O taylı, bu taylı
qara yağışlar
Azərbaycanların başına yağır...

Ramiz Qusarçaylı bizim o şairlərimizdəndir ki, şeirdə hər sualın vaxtını və yerini dəqiq bilir və suallarını cəsarətlə, ürəklə səsləndirir.

Və hər sualın cövhərində mütləq nida ehtirası, naş ("Bəstənigar", "Zəminxarə"...) coşqusu var.

Bu cür suallara elmi ədəbiyyatda ritorik, bədii suallar da deyirlər.

Və neçə ad-lanmasına baxmayaraq, hər sualın öz vaxtı, öz məqamı olur, hər sual vaxtında səslənməlidir.

Bu yaz bənövşələr sənsiz qaldı ki,
Sevdiyin çay yeri çənsiz qaldı ki,
Çat düşən ürəyin dənsiz qaldı ki,
Torpağın altında dərd ləklədinmi...

R.Qusarçayının şeirləri içinde, misraları arasında, sözlərin məsamələrində qəribə (və qərib!) bir qəm rüzgarı dolaşır. Mövsümlərin gəlişi, insanların günü-güzərəni, dağdan mehin əsməsi, ağacların çıçəkləməsi, aylı gecələrin suku tu onu kədərləndirir. Tebəssümündə belə qəmin, kədərin izharı var.

Kişilik və şairlik qüruru qoymasa da, Ramiz səsində də, sözündə də dərdi, gileyi, kədəri gizlədə bilmir: "Hər giley oxunmaz üzümdən indi". Axı, şeri, poeziyanı aldada bilməzsən! Onun sosial, satirik poeziyası, sevda lirikası qəmdən nəm çəkir. Qar obrazı bu kədər ovqatının rəsmini çəkmək üçün dəqiq seçilibdir:

Ağ yaza oxşayır qışın gəlişi,
ağaclar bu səhər ağ yarpaqlayır.
Baxıram,
baxışım qara ilişir,
Dönürəm, - gözümüz işiq bağlayır...

Sərt, güclü sosial tembrə malik olan şeirlər zərif poetik detalların və obrazların vəhdətidir. Məhz sərtliklə zərifliyin sırlı harmoniyası bu şeirləri uzunmürlü və dözümlü edir.

Ayın könülsüz işığı
Lillənər arxın içində.

Yaxud:

Quru ağacların sarıköynəyi
Asılıb səsinin budaqlarından...

Ramiz Qusarçaylı Azərbaycanın namuslu şairlərindən biridir. Çünkü ömür şərəfini və ya radiciliq ləyaqətini qoruya bilib. Onun vətəndaş əxlaqi və milli mənəviyyəti şeirlərinə, şeirlərinin fəlsəfisi isə əxlaqına dərin-dən yansıyıbdır.

Torpağın üstündə diz çökəməmişəm,
Altında uzanıb ölüm, bəsimdi.

"Şair-cavabdır", yəni dün-ya filosof üçün sual bəhanəsidirsə, şair üçün cavab imkanıdır. Səhv etmirəmə, M.Svetayeva belə deyirdi. R.Qusarçaylı bu məməkətin əsl şairi kimi öz məsuliyyətini və cavab hissini heç vaxt unutmadi! Bu torpağın taleyini öz taleyindən heç vaxt ayırmadı. Ona görə də onun yüksək və tənərəvərlik və vətəndaşlıq poeziyasına, sevgi lirikasına hə-mişə inanmışıq.